



SolConeX Şteker, 63 A

Sıra 8579/12

Mündəricat

1	Ümumi məlumatlar	3
1.1	İstehsalçı	3
1.2	Təlimatlar haqqında məlumat	3
1.3	Digər sənədlər	3
1.4	Standartlar və qaydalara uyğunluq	3
2	Simvolların izahı	4
2.1	Təlimat kitabçasındakı simvollar	4
2.2	Xəbərdarlıq göstərişi	4
2.3	Cihazdakı rəmlər	5
3	Təhlükəsizlik göstərişləri	5
3.1	Əməliyyat təlimatlarının saxlanması	5
3.2	Kadrların keyfiyyəti	5
3.3	Təhlükəsiz istifadə	6
3.4	Əlavə və dəyişikliklər	6
4	Funksiyaların və qurğuların strukturu	7
4.1	Funksiyası	7
5	Texniki məlumatlar	7
6	Daşınma və saxlama	11
7	Montaj və quraşdırma	11
7.1	Ölçülər/montaj ölçüləri	11
7.2	Montaj/sökmə, istifadə mövqeyi	11
7.3	Quraşdırma	12
8	İstifadə	14
9	İstifadə	14
10	Texniki qulluq, xidmət və təmir	15
10.1	Texniki qulluq	15
10.2	Xidmət	15
10.3	Təmir	15
10.4	Geriyyə qaytarma	16
11	Təmizləmə	16
12	Utilizasiya	16
13	Aksessuarlar və ehtiyat hissələri	16

1 Ümumi məlumatlar

1.1 İstehsalçı

R. STAHL Schaltgeräte GmbH
Am Bahnhof 30
74638 Valdenburg
Almaniya

Tel.: +49 7942 943-0
Faks: +49 7942 943-4333
Internet: r-stahl.com
E-Mail: info@r-stahl.com

1.2 Təlimatlar haqqında məlumat

İdentifikasiya nömrəsi: 268148 / 8579632300
Nəşr nömrəsi: 2020-11-10·BA00·III·az·08

Orijinal təlimat kitabçası ingilis dilindədir.
Bu bütün hüquqi şəraitlərdə qanuni əsasa malikdir.

1.3 Digər sənədlər

• SolConeX ştekerinin texniki pasportu
Digər dillərdə olan sənədlər üçün r-stahl.com saytına baxın.

1.4 Standartlar və qaydalara uyğunluq

Sertifikatlar və Avropa Birliyi Uyğunluq Bəyannaməsi: r-stahl.com saytına baxın.
Cihaz IECEx-buraxılışına malikdir. Sertifikat üçün IECEx ana səhifəsinə baxın:
<http://iecex.iec.ch/>
Digər milli sertifikatlar aşağıdakı linkdən yüklənə bilər:
<https://r-stahl.com/en/global/support/downloads/>.

2 Simvolların izahı

2.1 Təlimat kitabçasındaki simvollar

Simvol	məna
	Cihazdan istifadə etmək üçün məsləhətlər və tövsiyələr
	Partlayıcı atmosferdən yarana bilən təhlükə



2.2 Xəbərdarlıq göstərişi

Layihənin və əməliyyat riskinin minimuma endirilməsi üçün xəbərdarlıqlara mütləq əməl edin. Xəbərdarlıqlar aşağıdakı kimi qurulmuşdur:

- Siqnal sözü: TƏHLÜKƏ, XƏBƏRDARLIQ, DİQQƏT, GÖSTƏRİŞ
- Risk və zərərin növü və mənbəyi
- Təhlükənin nəticələri
- Təhlükə və ya zərərin qarşısını almaq üçün qarşı tədbirlərə əl atmaq

	TƏHLÜKƏ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələnir.
	XƏBƏRDARLIQ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələyə bilər.
	DİQQƏT
	İnsanlar üçün təhlükə Təlimatları yerinə yetirməmə insanları üçün kiçik xəsarət ilə nəticələyə bilər.
GÖSTƏRİŞ	
Əmlak zərərinin qarşısını almaq Təlimatın yerinə yetirilməməsi avadanlıq və/və ya onun ətrafına zərər verə bilər.	

2.3 Cihazdakı rəmlər

Simvol	məna
	Hal-hazırda qüvvədə olan direktivə uyğun CE işarəti.
	Cihazı partlayış imkanlı sahələr üçün qaydaya əsasən sertifikatlaşdırılıb.

3 Təhlükəsizlik göstərişləri

3.1 Əməliyyat təlimatlarının saxlanması

- Təlimatları diqqətlə oxuyun.
- Cihazın quraşdırılma yerində əməliyyat təlimatlarını saxlaya bilərsiniz.
- Bağlanacaq cihazların müvafiq sənədlərinə və əməliyyat təlimatlarına diqqət edin.

3.2 Kadrların keyfiyyəti

Bu əməliyyat təlimatında təsvir olunan fəaliyyətlər üçün müvafiq ixtisaslı mütəxəssis lazımdır. Bu, xüsusilə aşağıdakı sahələr üçün doğrudur

- Konfigurasiya
- Cihazın montajı/sökülməsi
- (Elektrik) quraşdırma
- İstifadə
- Baxım, təmir, təmizləmə

Bu fəaliyyətləri həyata keçirən mütəxəssislər müvafiq milli standartlar və qaydalara aid olan, bilik səviyyəsinə malik olmalıdırlar.

Partlama potensialı sahələrdə fəaliyyət üçün daha çox bilik tələb olunur! R. STAHL, aşağıdakı standartlarda təsvir olunan bir bilik səviyyəsi tövsiyə edir:

- IEC/EN 60079-14 (elektrik sistemlərinin dizaynı, seçilməsi və quraşdırılması)
- IEC/EN 60079-17 (elektrik sistemlərinin yoxlanması və texniki baxışı)
- IEC/EN 60079-19 (avadanlıqların təmiri, təmir və yenidən qurulması)

3.3 Təhlükəsiz istifadə

Montajdan əvvəl

- Bu təlimat kitabçasında təhlükəsizlik təlimatlarını oxuyun və diqqət edin!
- Bu təlimat kitabçasının məzmununun məsul şəxs tərəfindən tamamilə başa düşülməsini təmin edin.
- Cihazı nəzərdə tutulduğu kimi və yalnız səlahiyyətli məqsəd üçün istifadə edin.
- Cihazın texniki məlumatları ilə əhatə olunmayan istismar şərtləri üçün R. STAHL Schaltgeräte GmbH-a müraciət edin.
- Əmin olun ki, cihaz zədələnməmişdir.
- Cihazın yanlıq və ya yolverilməz istifadəsindən, eləcə də bu təlimatlara riayət edilməməsindən qaynaqlanan zərər üçün heç bir məsuliyyət daşınmır.



Quraşdırma və montaj zamanı

- Quraşdırma və montaj yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" fəslinə bax).
- Cihazı yalnız etiketinə görə uyğun olan sahələrdə quraşdırın.
- Quraşdırma və istismar zamanı cihazın tip və məlumat etiketlərindəki spesifikasiyalara (xarakterik dəyərlər və əməliyyat şərtlərinin ölçülməsi), bu istismar təlimatındakı texniki məlumatlara və cihazdakı məlumat işarələrinə diqqət yetirin.
- Quraşdırmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Cihazı gərginlik altında açmayın.
- Cihazdakı elektrostatik boşalmalardan yayının.


İstifadəyə verilməsi, texniki xidmət, təmir

- İstifadəyə verilməsi və texniki qulluq yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" bölməsinə bax).
- Başlamazdan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Yalnız bu əməliyyat kitabçasında göstəriləndi kimi təmir işləri aparın.

3.4 Əlavə və dəyişikliklər

	TƏHLÜKƏ Cihazda dəyişiklik və transformasiya səbəbindən partlayış riski! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələncək. <ul style="list-style-type: none">• Cihazı modifikasiya etməyin və ya dəyişdirməyin.
	Dəyişikliklər və modifikasiyalar nəticəsində yaranan zərər üçün heç bir öhdəlik və zəmanət yoxdur.

4 Funksiyaların və qurğuların strukturu

	TƏHLÜKƏ
	<p>Yanlış istifadə səbəbindən partlama təhlükəsi!</p> <p>Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək.</p> <ul style="list-style-type: none"> • Cihazı yalnız bu təlimatda göstərilən istifadəyə uyğun olaraq istifadə edin. • Cihazı yalnız adı çəkilmiş istifadə məqsədinə uyğun olaraq istifadə edin.

4.1 Funksiyası

Tətbiq sahəsi

Fiş 8579/12 partlayışa davamlı elektrik avadanlıqlarıdır.

Zonalar 1, 2, 21 və 22-də təhlükəli sahələrdə istifadə üçün sertifikatlaşdırılmışdır.

Portativ və dayanıqlı elektrik avadanlıqlarını birləşdirmək və potensial partlayıcı atmosferlərdə kabellər və ya sxemləri birləşdirmək üçün istifadə olunur.

5 Texniki məlumatlar

Partlayışdan müdafiə

Global (IECEx)

Qaz və toz	IECEx PTB 06.0020
	Ex db eb IIC T6 ... T5 Gb
	Ex tb IIIC T60 °C ... T75 °C Db

Avropa (ATEX)

Qaz və toz	PTB 01 ATEX 1150
	⊕ II 2 G Ex db eb IIC T6 ... T5 Gb
	⊕ II 2 D Ex tb IIIC T60 °C ... T75 °C Db

Arayış və sertifikatlar

Sertifikalar	IECEx, ATEX
--------------	-------------

Texniki məlumatlar

Elektrik məlumatlar

Nominal əməliyyatın gərginliyi	maks. 690 V AC/maks. 220 V DC
Tezlik	50/60 Hz (tezliklər \geq 100 Hz azalma 50 A qədər tələb olunur)
Gərginlik həddi	-10 ... +10%
Nominal çalışma cərəyanı	63 A
İzolyasiya gərginliyi	750 V-ə qədər

Texniki məlumatlar

Mühit şərtləri

Əməliyyat temperaturu diapazonu

-45 ... +55 °C
(Saxlama temperaturu mühit temperaturuna uyğundur)

Maksimum ətraf mühit və əməliyyat temperaturu, həmçinin temperatur sinfi şteker və rozetkanın kombinasiyasından asılıdır. Dəyərləndirmə üçün, ştekerin istifadə edildiyi rozetks və ya flans rozetkası üçün istifadə təlimatlarına baxın.

Mexaniki məlumatlar

Qütblərin sayı

4 qütblü (3P + $\frac{1}{2}$)/5 qütblü (3P + N + $\frac{1}{2}$)

Korpusun materialı

Poliamid

Qoruma növü

IP66 IEC/EN 60529 uyğun olaraq

Təsir müqaviməti

IK 10 (IEC 62262-0 və IEC 60309-1)

Birləşdirmə növü

Vintlə mənqənə

Birləşmə kəsimi

2,5 ... 16 mm² nazik naqilli (AWG 14 ... AWG 6)

Çəki

8579/12-4.. 0,88 kq

8579/12-5.. 0,94 kq

Ömür müddəti

IEC/EN 60309-1 uyğun olan >1000 dəfə mexaniki taxılma dövrü

fırlanma momenti

Qısqaclar: 2 Nm

Korpus vintləri: 1,5 Nm

Gərginlik azaldıcı: 3,5 Nm

Cərəyan təchizatı xəttləri girişləri

Naqilin diametri

24 ... 36 mm

Halqa 1 + 2 + 3 24 ... 27 mm


Halqa 2 + 3 27 ... 30 mm

Halqa 3 30 ... 33 mm

Daxili halqalar olmadan 33 ... 36 mm


Əlaqə şiftlərinin düzəldilməsi

Mövqe: saat mövqeyi, görünüş: ştekerin önü




19038E00

Məsələn: saat mövqeyi




380 ... 415 V = 6 s

19041E00

Əlaqə şiftlərinin və qısqaç işarələrinin tərtibatı4 qütblü (3P + \perp)

19041E00

8579/12-4..5 qütblü (3P + N + \perp)

19042E00

8579/12-5..

Əlaqə şiftləri və qısqaç işarələrinin saat 6 mövqeyində tərtibatı (öndən görünüş)

Əlaqə ştiftlərinin və qısqac işarələrinin identifikasiya rəngləri və tərtibatı

Qütblərin sayı	Tezlik [Hz]	Voltaj [V]	Rəng indeksi	Qoruyucu əlaqə ştiftlərinin yerləşmə vəziyyəti
	Digər tənzimləmələrlə əhatə olunmayan bütün nominal əməliyyat gərginlikləri və/və ya tezliklər			1 saat
4 qütblü (3P + \neq)	50 və 60	100 ... 130	sarı	4 saat
	50 və 60	200 ... 250	mavi	9 saat
	50 və 60	380 ... 415	qırmızı	6 saat
	50	380	qırmızı	3 saat
	60	440 ... 460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	480 ... 500	qara	7 saat
	50 və 60	600 ... 690	qara	5 saat
	100 ... 300 ²⁾	> 50	yaşıl	10 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
5 qütblü (3P + N + \neq)	50 və 60	57/100 ... 75/130	sarı	4 saat
	50 və 60	120/208 ... 144/250	mavi	9 saat
	50 və 60	200/346 ... 240/415	qırmızı	6 saat
	50	230/400	qırmızı	3 saat
	60	250/440 ... 265/460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	277/480 ... 288/500	qara	7 saat
	50 və 60	347/600 ... 400/690	qara	5 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
	individual	individual		10 saat

IEC 60309-1 uyğun identifikasiya rəngi və müxtəlif gərginliklər, frekanslar üçün isə IEC 60309-2 uyğun qütbləşmə yuvasına əsaslanan yerləşmə

¹⁾ Əsasən gəmi qurğularında

²⁾ Tezliklər ≥ 100 Hz güclü qızmaya gətirir. Bu, cərəyanın 50 A-ə qədər azaldılma ilə kompensasiya edilməlidir.

Əlavə texniki məlumat üçün, r-stahl.com ünvanına baxın.


6 Daşınma və saxlama

- Cihazı yalnız orijinal qablaşdırmada daşımaq və saxlamaq.
- Quru vəziyyətdə (kondensasiya edilmədən) və vibrasiyasız saxlayın.
- Cihazı salmayın.

7 Montaj və quraşdırma

7.1 Ölçülər/montaj ölçüləri

Ölçülü təsvirlər (bütün ölçülər mm ilə [düym]) – Xəbərdarlıq edilmədən dəyişdirilə bilər



04511E00

8579/12
SolConeX ştekeri

7.2 Montaj/sökmə, istifadə mövqeyi

7.2.1 Montaj




i	Şteker şiftlərini çirklənməyə qarşı qorunmaq üçün uyğun bir qoruyucu qapaq istifadə edilə bilər ("Aksesuarlar və ehtiyat hissələri" bölməsinə bax).
----------	---


AZ

Əməliyyat mövqeyi

- Taxılı olmayan vəziyyətdə üzü aşağı asma vəziyyətində saxlayın.

7.3 Quraşdırma

	<p style="text-align: center;">TƏHLÜKƏ</p> <p>Qoruyucu tədbirlərin olmaması səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Müvafiq xətt seçimi ilə mümkün olan maksimum icazə verilə bilən temperaturlarının aşılmasını təmin edin. • Ucluqlardan istifadə edərkən bunları müvafiq uyğun alətdən istifadə edin. • Yalnız ayrıca yoxlanılmış və AB tipi-sınaq sertifikatı ilə sertifikatlaşdırılmış kabel girişləri və bağlama fişlərindən istifadə edin. • Xətt izolyasiyası qısqaca qədər çatmalıdır. • Dirijor soyma zamanı zədələnməməlidir (məsələn, kəsik-kəsik). • Həmişə torpaq xəttini qoşun.
	<p style="text-align: center;">TƏHLÜKƏ</p> <p>Xüsusi toz - partlama təhlükəli sahələrdə quraşdırma zamanı partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Çox yüklənən prosesli, maşının yeyildiği və ayırma prosesli yerlərdə cihazı istifadə etməyin (məs, elektrik qatlı sistemdə) və pnevmatik toz olan yerə qoymayın.
	<p style="text-align: center;">TƏHLÜKƏ</p> <p>Kipləşdirici kifayət qədər deyilsə və/və ya işləmə temperaturu çoxdursa, partlama riski var! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Ştekeri yalnız ştift və kontakt səthlərində maye və çirk olmadıqda daxil edin. • Qoruma səviyyəsini saxlamaq üçün ştekerin bayonet halqasını tamamilə bağlayın. • İstismar temperaturu diapazonuna ("Texniki məlumatlar" bölməsinə baxın) riayət olduğundan əmin olun.




- Vintləri (A) açın və ştekeri korpusdan ayırın.
- Sıxacağı (C) və təzyiq vintini (B) boşaldın.
- Toz qoruma plitəsini kənarlaşdırın, təzyiq həlqəsini və kipləşdiricini korpusdan çıxarın.
- Naqili təzyiq vinti, təzyiq həlqəsi, kipləşdirici və korpusdan ayırın.
- Ehtiyac yaranarsa kipləşdiricinin daxili diametrini kəsərək naqil diametrinə uyğunlaşdırın.
- Xətti izolyasiyadan ayırın.
- Ştekerin naqilini sıxın. Bu zaman xətti sıxacaq plitəsinin altına itələyin.
- Xətti elə yerləşdirin ki sıxacaq hissəsi gediş hissəsinin altına düşməsin.
- Gərginlik relyefini (D) montaj edin.
- Şteker hissəsini korpusa elə birləşdirin ki, nəmlik və aparıcı qayka (E) idarə oluna bilinsin.
- Kipləşdiricini (yarıq hissəsi içəri olaraq) korpusa basın.
- Təzyiq həlqəsini kipləşdiricinin üzərinə qoyun.
- Təzyiq vintini (B) bərkidin.
- Təzyiq vintini sıxacaq (C) təmin edin.



Birləşmə hissəsində əlaqə hissəsi "Qoruyucu xətt birləşməsi" işarəsinin yanında "İzolyasiya" işarəsinə malikdir. Bunun altında yrləşən forma izolyasiyanın düzgün qurlmasına kömək edir.


8 İstifadə


	TƏHLÜKƏ
	<p>Yanlış quraşdırma səbəbiylə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Başlamadan əvvəl cihazın düzgün quraşdırıldığını yoxlayın. • Milli qaydalara riayət edin.


İşə salmadan əvvəl aşağıdakıları təmin edin:

- Montaj və quraşdırılması yoxlayın.
- Korpus zədələnməməlidir.
- Gərəkirsə, xarici cisimləri çıxarın.
- Həmçinin bağlantı sahəsini təmizləyin.
- Xətlərin düzgün yerləşdirildiyini yoxlayın.
- Bütün boltların və qaykaların sıx bağlanmasını yoxlayın.
- Bütün xətlərin möhkəm bir şəkildə bağlı olduğunu yoxlayın.
- Şəbəkə gərginliyinə diqqət yetirin.

9 İstifadə

	TƏHLÜKƏ
	<p>Enerji qövsündə cihazın qüsuru ilə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Qısaqapanmadan sonra ştekrin işləyib işləməməsini yoxlayın. • Qüsurlu cihazı dərhal dəyişin.

	TƏHLÜKƏ
	<p>Nəm, çirkli və ya tozlu komponentlər səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • Ştekeri yalnız quru, kirdən və tozdan təmiz olduqda yuvaya daxil edin.

	<p>Fiş yalnız tam quraşdırıldıqda istifadə edilə bilər.</p>
---	---

Şteker Fa. R. STAHL-ın aşağıdakı məhsulları ilə birlikdə işlədilə bilər:

- Divar rozetkəsi 8579/11 və 8579/31
- Şteker izolyator 8579/51 və 8579/61

Şteker DIN EN 60309 əsasən sənaye roztkalarına uyğun gəlir.

10 Texniki qulluq, xidmət və təmir

10.1 Texniki qulluq

- Yoxlamaların mahiyyəti və həcmi müvafiq milli qaydalardan götürülməlidir.
- Əməliyyat şəraitini yoxlama intervalları ilə uyğunlaşdırmaq.

Cihazın sazlanması zamanı aşağıdakı şərtlərə diqqət edin:


- möhkəm oturacaq üzərində xətlər;
- şteker ştiftinin korpusu, kipləşdiriciləri və üst səthinin zədəli olub olmadığını;
- şteker şiftlərinin çirklənib çirklənməməsini yoxlayın və lazım olduqda təmizləyin;
- müvafiq temperatura uyğunluq;
- nəzərdə tutulan istifadə.

10.2 Xidmət

i	İstifadə olunan ölkədə tətbiq olunan milli qaydalara riayət edin.
i	<ul style="list-style-type: none"> • Korroziyanın qarşısını almaq üçün, şteker şəbəkədən müntəzəm olaraq çəkilməlidir. • Lazım gələrsə, şteker şiftlərini təmizləyin. • 1000 taxılma dövründən sonra əvvəlcədən təmizləndikdən sonra təmas yağı (məs. KLÜBERALFA KRA 3-730) ilə baxım olunması tövsiyyə olunur.
i	Mineral yağ əsaslı sürtkü yağların istifadəsinə icazə verilmir!

AZ

10.3 Təmir

	TƏHLÜKƏ
	<p>Yanlış təmir səbəbiylə partlama təhlükəsi!</p> <p>Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək.</p> <ul style="list-style-type: none"> • Cihazların təmiri yalnız R. STAHL Schaltgeräte GmbH tərəfindən həyata keçirilməlidir.

10.4 Geriyə qaytarma

- Cihazları yalnız R. STAHL ilə razılaşdırdıqdan sonra qablaşdırın və geri göndərin! Bunun üçün R. STAHL-ın məsul nümayəndəsi ilə əlaqə saxlayın.

Təmir və xidmət üçün gri göndərilmədə R. STAHL-ın müştəri xidməti sizin ixtiyarınızdadır.

- Şəxsən müştəri xidməti ilə əlaqə saxlayın.

yaxud

- r-stahl.com saytına daxil olun.
- "Support" (Dəstək) hissəsində > "RMA" (RMA blankı) > "RMA-REQUEST" (RMA-faktura sorğu edin) seçin.
- Formu doldurun və göndərin.
Siz e-Poçt vasitəsi ilə avtomatik olaraq RMA qəbzi alacaqsınız.
Xahiş edirik bu faylı çap edin.
- Cihazı qablaşdırma içərisində RMA sertifikatı ilə birlikdə R. STAHL Schaltgeräte GmbH ünvanına göndərin (baxın. Bölüm 1.1).

11 Təmizləmə

- Elektrostatik yüklənmənin qarşısını almaq üçün potensial partlayıcı atmosferdəki qurğular yalnız nəm bir parça ilə təmizləyə bilər.
- Təmizləmə üçün: su və ya yumşaq, aşındırıcı olmayan, təmizləyici maddələrdən istifadə edin.
- Aşındırıcı təmizləyici maddələr və ya məhlullardan istifadə etməyin.
- Fişin yuvasına su və təmizləyici vasitələrin daxil olmasını aradan qaldırın.

12 Utilizasiya

- Utilizasiya üçün yerli və milli qaydalara və qanunlara əməl edin.
- Materialları ayrıca tuallantıya atın.
- Qaydalara uyğun olaraq bütün komponentlərin ətraf mühitə zərəri olmadan atılmasını təmin edin.

13 Aksesuarlar və ehtiyat hissələri

GÖSTƏRİŞ

Orijinal olmayan komponentlərdən istifadə edərkən cihazın səhf işə salınması və ya zədələnməsi.

Diqqət tmmə maddi ziyana səbəb ola bilər!

- Yalnız R. STAHL Schaltgeräte GmbH şirkətinin orijinal hissələri və ehtiyat hissələrini istifadə edin.



Aksesuarlar və ehtiyat hissələri r-stahl.com səhifəsində baxın.

EU Konformitätserklärung
EU Declaration of Conformity
Déclaration de Conformité UE




R. STAHL Schaltgeräte GmbH • Am Bahnhof 30 • 74638 Waldenburg, Germany
 erklärt in alleiniger Verantwortung, *declares in its sole responsibility, déclare sous sa seule responsabilité,*

dass das Produkt: **Steckvorrichtung**
that the product: *Plug and socket*
que le produit: *Prise de courant*

Typ(en), type(s), type(s): **8579/12**
8579/31

mit den Anforderungen der folgenden Richtlinien und Normen übereinstimmt.
is in conformity with the requirements of the following directives and standards.
est conforme aux exigences des directives et des normes suivantes.

Richtlinie(n) / Directive(s) / Directive(s)		Norm(en) / Standard(s) / Norme(s)
2014/34/EU 2014/34/EU 2014/34/UE	ATEX-Richtlinie <i>ATEX Directive</i> <i>Directive ATEX</i>	EN IEC 60079-0:2018 EN 60079-1:2014 EN IEC 60079-7:2015 + A1:2018 EN 60079-11:2012 EN 60079-31:2014
Kennzeichnung, marking, marquage:		 II 2 G Ex db eb IIC T6...T5 Gb II 2 G Ex db eb ib IIC T6...T5 Gb II 2 D Ex tb IIIC T60 °C...T75 °C Db CE 0158
EU Baumusterprüfbescheinigung: <i>EU Type Examination Certificate:</i> <i>Attestation d'examen UE de type:</i>		PTB 01 ATEX 1150 (Physikalisch-Technische Bundesanstalt, Bundesallee 100, 38116 Braunschweig, Germany, NB0102)
Produktnormen nach Niederspannungsrichtlinie: <i>Product standards according to Low Voltage Directive:</i> <i>Normes des produit pour la Directive Basse Tension:</i>		EN 60309-1:1999 + A1:2007 + A2:2012 + AC:2014 EN 60309-2:1999 + A1:2007 + A2:2012 EN 60309-4:2007 + A1:2012
2014/30/EU 2014/30/EU 2014/30/UE	EMV-Richtlinie <i>EMC Directive</i> <i>Directive CEM</i>	Nicht zutreffend nach Artikel 2, Absatz (2) d). <i>Not applicable according to article 2, paragraph (2) d).</i> <i>Non applicable selon l'article 2, paragraphe (2) d).</i>
2011/65/EU 2011/65/EU 2011/65/UE	RoHS-Richtlinie <i>RoHS Directive</i> <i>Directive RoHS</i>	EN IEC 63000:2018

Waldenburg, 2021-06-21

Ort und Datum
Place and date
Lieu et date

i.V.


Holger Semrau
Leiter Entwicklung Schaltgeräte
Director R&D Switchgear
Directeur R&D Appareillage

i.V.


Jürgen Freimüller
Leiter Qualitätsmanagement
Director Quality Management
Directeur Assurance de Qualité